



[Region Iklrinin, xsusil d Azrbaycann balar glcy baxmaldrlar](#)

rann Azrbaycandak kemi sfiri Mhmmmd Baqir Bhrami: Region Iklrinin xsusil d Azrbaycann balar .glcy baxmaldrlar. Amerika v srailin sahsind oynamamaldrlar

.Arannews : Biz regionun hr yerind Amerika v srailin llaq atmalarn idar ed bilrik rann Azrbaycandak keçmi sfiri Mhmmmd Baqir Bhrami “13 aban” muzeyind keçirilmi “Qafqaz regionundak proseslrin aradrlmas” iclasnda dedi: Amerikann rhbrlik etdiyi Qrb bloku v SSR-nin rhbrlik etdiyi rq blokunun güc yaratma komponentlri yeni dünya quruluunda müvazinti sabitly bilck komponentlri deyildi. Buna gör d, ifrat v shlnkarlq bu ölklrin mlubiyetti v mhvin sbb oldu. Bel ki, bu ölklr .ifrat v shlnkarla o qdr düçar oldular ki, SSR dald Bhrami bildirdi: SSR daldqdan sonra, Amerikann baçlq etdiyi Qrbin tsvvürü bu idi ki, dünya tkqütblü olmudur. Lakin, Asiyann qrb regionunda, yni randa zati, strateji v ideologiya sasnda qurulmu bir dyiiklik ba verdi. Qrbin glck aradrmaçlar da tsvvür etmirdilr ki, ran bel sasl v qurulu dyiikliyil öz siyasi strukturunda dyiikliy .düçar olsun

rann Azrbaycandak keçmi sfiri lav etdi: rq quruluunda dini xalqlarn tiryki sayrdlar. Qrb quruluunda da din irticaçlq amili saylr. Buna gör d, beynlxalq arenada din tamamil yadlamd. Amma, slam nqilabnn qlbsil, din haqqnda bütün bu strategiya v proqnozlar sradan çxd. Bel ki, demk olar ki, 3-cü minillik lahi dinlr mxsusdur. Çünki müasir dövr qdr humanizm, liberalizm v neo-liberalizm kimi cryanlar snaqdan çxm v artq ümumi düünc .üçün qbul edilmzdirlr

O, Amerikann raqdan qaçmasna iar etdi v dedi: naallah Ymn nsarullahnn “Mrib” hrini d fth etmsil, Qrbi-Asiya proseslri öz pik nöqtsin yaxnlaacaq v Amerikann regional hegemonluu sona .çatacaqdr

Bhrami srailin bu gün “bir hücum vzin min yara” doktorinasn qarya mqsd qoyduunu bildirrk, dedi: sraillir çalrlar ki, müxtlif addmlarla, o cümldn i v sünni arasında tfriq yaratmaq v ixtilaf icad etmkl öz hdflrin çatsnlar. Bel olduqda, demk olar ki, Qafqaz mslisini bir neç yük man il ölçmk olmaz. Çünki bu problem Ermnistanda bir yol çkmkl hll olacaqdr. Msl budur ki, istismarç qurulu dünyada öz hegemonluunun mhv olmasna ahid olur. Bu hegemoniyann mh vindki tsirli amillrdn biri d ran slam nqilab saylr. Demli, slam nqilab il mübariz aparmen yollarndan biri d budur ki, Qafqazda geosiyasi arena v ya Qafqazn cnubi torpaqlarndak shn .dyiilsin ki, NATO-nu Orta Asiya ölklrin yerldir bilsin

rann Azrbaycandak keçmi sfiri ran slam Respublikasnn heç bir vchl Qafqazda v ya hr hans baqa bir yerd srhrlrin dyidirilmsini qbul etmycyini vurulayaraq, lav etdi: ran hmi Azrbaycann razi bütövlüyünü rsmi olaraq tanmdr. Htta, bu ölknin Ermnistana son müharibsind d inqilabn böyük

.rhbri all v strateji bir byanat verdi
Bhrami slam ölkirinin baçlarnn, xüsusil Azrbaycan v Türkiynin baçlarnn Amerika v sraeilin trfindn oynamamaqda diqqatl olmasn vurulayaraq, lav etdi: 40 ildn sonra da rann prezident seçkilrind müqavimtin qlblri d Qrbin v Qrb ölkirinin daxili agentlrinin bdnin sanclm zhrlili ox idi. Çünki bu gün ölkimizdki üç qüvv konstitusiyann Vilayti-fqih maddsil harmoniyadadrlar. Bu msl dümnin naümidliyin sbb olmudur. Buna gör d ölk daxilind v regionda böhran yaratmaa çalrlar. .Lakin rann bu böhranlar idar etmy qüdrti var rann Azrbaycandak keçmi sfiri 13-cü dövltin siyastinin ilk növbd qonu v slam ölkirlil, növbtı addmlarda Çin v Rusiya kimi ölkirlı laqlri güclndirmk olduuna iar edrk xatrlat: Azrbaycan halisinin tqribn 90 faizi idir. Bel olduqda, biz bu ölknin halisil n çox ortaq dyrlr malikik. Misal olaraq, biz mdni v tarixi sahd Azrbaycanla ortaqq. V yaxud, ölkmizin bir hisssinin dili Azrbaycanla eynidir. Habel, rann Azrbaycanla 700 km-dn artq quru v su srhdi var. Bundan lav, ran indiy qdr Azrbaycana çoxlu yardmlar etmidir. Buna gör d, bu yardmlar .görmzdn glmk qdirbilmzlik v insafszlqdr O dedi: Diqqt etmk lazmdr ki, Amerikann süqu tu mütlqdir v digr trfdn d sraeil mhv mhkumdur. Region ölkirinin xüsusil d Azrbaycann baçlar glcy baxmaldrlar. Amerika v sraeilin sahsind oynamamaldrlar. Bu yanama mütlq onlarn özlrinin v ölkirinin xeyrin olacaqdr. Ibtt, .bu ölklin xalqlar da ran leyhin atlan addmlardan raz deyillr Bhrami bildirdi: Bizim diqqtimiz yaynmr. Amerika v sraeilin llaq atmalar regionun hr bir yerind idar ed bilrik. El is, yax olar ki, region ölkiri öz .xalqlarna arxalansnlar rann Azrbaycandak keçmi sfiri “slam mdniyytinin mütlq reallaacan, lakin müslmanlar vhdt v agahlqla dümnin planlarndan ehtiyyatl olmaldrlar” deyrk, lav etdi: ran Amerikadan çoxlu zrblr almdr. Buna baxmayaraq, bizim bu gün müslmanlar, xüsusil d ölkmizi zifldck qurulularla kompilimentimiz yoxdur. Ibtt, dövlt .bütün qonulara dostluq li uzatmdr v bu yanamaya inanr Mnb: Tlb nformasiya Agentliyi